

## Araz Şehrili

Milli Kimlik Araştırmaları Qrupunun üzvü

**1920-ci il aprelin 28-də XI qırmızı ordu Azərbaycanı istila etdi. Bununla da Şərqi ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyəti səqutu uğradı.**

Lakin Azərbaycan xalqı müstəqilliyinin itirilməsi ilə barışmaq istəmirdi. İşğaldan cəmi bir neçə həftə sonra ölkəni silahlı üşyan dağası büründü. Ən böyük üşyan 1920-ci il may ayının 24-də Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə baş verdi.

Bu yazımız Gəncə epopeyasının bir günü – 29 may tərxiyi barəsindədir.

Üşyanın ilk dörd günü ərzində gəncəlilər şəhəri düşməndən təmizləyib onun bütün həmlələrini dəf etdilər. Şiddətli döyüşlərdə ağır itkilər vermiş ruslar Gəncəni almaq üçün yeni hückum planı hazırladılar.

Həmin plana əsasən, 2-ci süvari korpusunun 18-ci süvari diviziyanı cənubdan, Taman süvari briqadası qərbdən, 20-ci Penza atıcı diviziyanının 178-ci və 179-cu atıcı alayları şimaldan, 180-ci atıcı alayı və daşnak dəstələri isə şərqdən şəhəre daxil olmalı idilər.

Əməliyyata təxminən 20.000-25.000 döyüşü cəlb edilmişdi. Müqayisə üçün qeyd edək ki, o dövrə Gəncə əhalisinin ümumi sayı 60.000 nəfərdən çox deyildi.

Haşıyə. Qırmızı ordunun 1920-ci ildəki ştat cədvəline əsasən, bir atıcı alayı 3.687 döyüşdən, bir süvari alayı isə 1.152 döyüşdən ibarət idi. Bir süvari briqadasında iki alay və 2.603 döyüşü, bir süvari diviziyanında isə əsasən altı alay və 8.346 döyüşü olurdu. Onu da vurğulamalıçı ki, bolşeviklərin Azərbaycandakı hərbi hissələri məhz ştat cədvəlinə uyğun komplektləşdirilmişdi.

Mayın 29-da səhər saat

cə də qırızıların dəmiryol taboru şəhərin ucqar məhəllərinə daxil oldular. Lakin onlar burada şiddetli müqavimətlə qarşılaşdırılar. Qanlı kükə döyüşləri başladı.

Mücahidlər evlərin pəncərə və damlarından, tinlərdən atəş açaraq düşməni tələfata uğradı, onun sıralarında vahimə yaradırdılar. Hər bir evi hückumla almağa məcbur olan bolşeviklərin qüvvəsi

hal həmin istiqamətdən alaya güclü zərbə endirdilər. Ağır itkilər verən bolşeviklər mühəsirəye düşəcəklərini anlayıb qaćmağa başladılar.

**Gəncəçay üzərindəki körpünü tutmağa çalışan 180-ci alay və erməni daşnakları pulemyotlarının çarbaz atəşi altına düşərək böyük itkilər verdilər və hückumu dayandırdılar. Sonra işgalçılardan aramsız yağışlar nəticəsində səviyyəsi qalxmış çayı üzərək keçmək istədilər. Lakin gəncəlilər tüfəng və pulemyot atəşləri ilə qırmızıları sunda və sahildə məhv etdilər.**

Şəhərin cənubundakı və

Bolşeviklərin bütün istiqamətlərdə hücumlarını dəf edən mücahidlər dəmiryol stansiyası və erməni məhəlliəsi üzərinə hücuma keçdilər.

Dəmiryol stansiyasının azad edilməsi düşmənin təchizat sistemini poza bilərdi. Lakin üşyançıların komandanlığı canlı qüvvənin məhdud olduğunu nəzərə alaraq artıq itkilərə yol verməmək üçün həmləni dayandırdı.

XI ordu qərargahının məlumatına əsasən, mayın 29-da, eləcə də sonrakı iki gün ərzində üşyançılar bolşeviklərin mövqelərini güclü artı-

baycanın digər bölgələrində silahlı üşyanların başlanmasına barədə xəbərlər mücahidlərə qələbəyə inam hissi yaratmışdı. Bunu polkovnik Cahangir bəy Kazimbəyovun 30 may 1920-ci il tarixli əmrinin məzmunundan da görmək olur:

Bütün müəssisələr açılışın, adamlar öz vəzifələrinin icasına başlasınlar.

Gəncənin qubernatoru vəzifəsinə İsrafilbəyov təyin olunur. O, dərhal vəzifəsinin icrasına başlaşın. İnzibati vəzifələrə xalqın etimad bəslədiyi şəxsləri təyin etmək yolu ilə quberniyada asayış

# Gəncə üşyanının bir günü



tükənirdi.

Mücahidlər təzyiqi gücləndirdilər. 178-ci alayın sol cinahını qoruyan dəmiryol taboru gəncəlilərin qurduğu pusquya düşdü. Bir neçə pulemyotun çarbaz atəşi taburu döyüşülərini biçib-tök-

qərbindəki bağlarda mövqe tutmuş mücahidlər isə 18-ci diviziyanın süvarilərini yaxına buraxıb onları güclü yayım atəşi və əks-hückumla qarşıladılar. Üşyançılar bu istiqamətdə çoxlu pulemyot yerləşdirmişdilər. Düşmən

leriya atəşinə tutub onları çox ağır tələfata uğratmışdılar. Gəncəlilərin artilleriyası həm də ona görə belə effektivli fəaliyyət göstəridi ki, onların topçularına təcrübəli rus artilleriyaçısı polkovnik Nikolayev rəhbərlik edirdi.

bərpa edilsin.

Şəhərin polismeysteri sahə pristavlarını və şəhər polisinin əməkdaşları xidmətə çağırmaqla şəhərdə qayda-qanun yaratsın.

Polismeysterə tövsiyyə edirəm ki, fərdi ticarət köşklərini və xirdavat dükənlərini açırsın.

*Qarətlərdə, casusluqda və təxribatçı şayiələrin yayılmasına ifşa olunmuş bütün şəxslər Dəstə rəisinin hökmü ilə dərhal güllələnsin.*

*Bütün zabit və əsgərlər elə bu gün kazarmalarına qayıtsınlar.*

*Bolşeviklərdən müsadirə olunmuş, xəzinədarlıqda saxlanılan pulun mövcudluğunun yoxlanılması məqsədilə Adil bəy Zülqədərovun rəhbərliyi altında Hidayət Niyazovdan və Nağı bəy Xasməmmədovdan iبارət komissiya təyin edirəm.*

*Komissiya mayın 30-da işə başlasın və nəticələrini mənə məruzə eləsin.*

*P.S. Gəncə üşyanının bir günü də belə başa çatdı. Azərbaycan tarixinin həm faciəli, həm də şanlı səhifəsi olacaq daha yeddi gün isə hələ qabaqda idi.*

**Gəncəçay üzərindəki körpünü tutmağa çalışan 180-ci alay və erməni daşnakları pulemyotlarının çarbaz atəşini altına düşərək böyük itkilər verdilər və hückumu dayandırdılar. Sonra işgalçılardan aramsız yağışlar nəticəsində səviyyəsi qalxmış çayı üzərək keçmək istədilər. Lakin gəncəlilər tüfəng və pulemyot atəşləri ilə qırmızıları sunda və sahildə məhv etdilər.**

**Şəhərin cənubundakı və qərbindəki bağlarda mövqe tutmuş mücahidlər isə 18-ci diviziyanın süvarilərini yaxına buraxıb onları güclü yayım atəşi və əks-hückumla qarşıladılar. Üşyançılar bu istiqamətdə çoxlu pulemyot yerləşdirmişdilər. Düşmən ağır tələfata məruz qaldı. Qanına qəltən edilmiş 18-ci süvari diviziyanının salamat qalmış döyüşüləri geri çekildilər.**

7-dən 9-dək davam etmiş güclü artilleriya hazırlığından sonra rus orduyu hücumla keçdi. Saat 13-də 178-ci və 179-cu atıcı alayları, elə-

məyə başladı. Sağ qalmış qırızılar döyüş meydanını tərk edib qaçdırılar. Bununla da 178-ci alayın sol cinahi açıldı. Azərbaycanlılar də-

ağır tələfata məruz qaldı. Qanına qəltən edilmiş 18-ci süvari diviziyanının salamat qalmış döyüşüləri geri çekildilər.

Bu döyüşlərdə canlı qüvvə, eləcə də silah-sursat və texnika sarıdan xeyli üstün olan qırızı ordunun hückumlarının iflasa uğraması, Azə-